

DƏRSLİK VƏ NƏŞRİYYAT SAHƏSİ ÜZRƏ 2010-CU İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT

Dərslük və nəşriyyat şöbəsi 2010-cu ildə fəaliyyətini Nazirliyin təsdiq etdiyi iş planına uyğun davam etdirmiş və nəzərdə tutulan tədbirləri həyata keçirmişdir.

2010/2011-ci tədris ilinə I, III, VI və VIII-XI siniflər üçün nəşri nəzərdə tutulan dərslük və dərslük komplektləri “Ümumi təhsil sistemində dərslük siyasəti”, “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)” və “Dərslüklərin nəşri, çapı və paylanması qaydalarına” müvafiq olaraq respublikanın mövcud şagird kontingenti (proqnoz əsasında), eləcə də Gürcüstanın və Dağıstanın təlim Azərbaycan dilində olan məktəblərinin, xarici ölkələrdəki “Bazar günü” məktəblərinin təlabatı nəzərə alınmaqla müzakirə edilmiş, onların siyahısı və tirajı razılaşdırılmışdır.

Nazirliyin 02 fevral 2010-cu il tarixli, 127 nömrəli əmri ilə I, III, VI və VIII-XI siniflər üçün 111 adda 4506650 nüsxə dərslüyin və müəllim üçün metodik vəsaitin (Azərbaycan bölməsi üçün 56 adda 4106400 nüsxə, rus bölməsi üçün 55 adda, 400250 nüsxə) siyahısı, tirajı, həcmi və çap formatları təsdiq edilmiş, nəşr və çap məsələlərinin həllinə başlanılmışdır.

Əmrdə III siniflər üçün 19 adda dərslüyin ümumi şagird kontingentinin 105%-i, 21 adda müəllim üçün metodik vəsaitin müəllimlərin sayının 105% həcmində çap olunması nəzərdə tutulmuşdur.

I, VI və VIII-XI siniflər üçün nəşri nəzərdə tutulan 70 adda dərslüyin 12-sinin mövcud şagird kontingentinin 30%-i, 58-nin isə 105%-i həcmində, 1 adda müəllim üçün metodik vəsaitin isə 105% həcmində çap olunması nəzərdə tutulmuşdur.

2010-cu ildə I, VI və VIII-XI sinif dərslüklərinin məzmunca təkmilləşdirilməsi, poliqrafik baxımdan yeniləşdirilməsi istiqamətindəki işin daha səmərəli təşkili məqsədilə verilmiş Nazirliyin “Dərslüklərin nəşrinə hazırlıq işlərinin yaxşılaşdırılması haqqında” 01 mart 2010-cu il tarixli 250 nömrəli əmrinə əsasən müvafiq fənlər üzrə 133 nəfər praktik müəllimdən ibarət işçi qrupları yaradılmışdır. Dərslüklərin məzmun və poliqrafik keyfiyyətinə nəzarət etmək üçün şöbənin əməkdaşları arasında bölgü aparılmışdır. Orta məktəb müəllimləri tərəfindən dərslüklərə dair verilmiş rəy və təkliflər şöbə əməkdaşlarının iştirakı ilə müəllif, elmi redaktor və nəşriyyat redaktorları tərəfindən müzakirə olunmuş, dərslüklər üzərində müəyyən iş aparılmışdır.

Təhsil Nazirliyində mart ayının 2-də 2010-2011-ci tədris ili üçün dərslüklərin nəşrə və çapa hazırlanması ilə bağlı geniş müşavirə keçirilmişdir. Müşavirədə hörmətli nazir Misir Mərdanov dərslük siyasətinin uğurları barədə danışmış, son illərdə dərslüklərin məzmunu və poliqrafik keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünü bildirmiş, bununla yanaşı, vacib məqamlardan biri kimi, onların hazırlanmasına orta məktəb müəllimlərinin daha çox cəlb olunmasını vurğulamışdır. Müşavirədə dərslüklərin şagirdlərin yaş səviyyəsinə uyğunluğu, qavrama səviyyəsi, həcmi, dili, tərcüməsi və s. barədə tövsiyələr verilmiş, iştirakçıların rəy və təklifləri dinlənilmişdir.

Nazirlikdə həmçinin, nəşriyyat-poliqrafiya müəssisələrinin rəhbərlərinin, bir qrup müəllif və redaktorların iştirakı ilə dərslüklərin həcmi, məzmunu, bədii və texniki tərtibatı barədə məsələlərlə bağlı yığıncaq keçirilmiş və onların rəy və təklifləri dinlənilmiş, müvafiq tövsiyələr verilmişdir.

I, VI və VIII-XI sinif dərslüklərinin nəşrə hazırlanması üçün ciddi hazırlıq işlərinin görülməsinə, format dəyişikliyinə aparılmasına, çapa təsdiq edilməsinə və çap prosesinə müəyyən vaxt sərf ediləcəyini, həmin dərslüklərin alternativini və əvəzedicisi olmadığını, görülməli işlər üçün müvafiq qaydada ödəniləcək maliyyə vəsaitinin açılmasına vaxt tələb olunduğunu, yeni dərslük ilinin əvvəlində dərslüklərin ümumtəhsil müəssisələrinə çatdırılmasının vacibliyini, bu işin dövlət əhəmiyyətli məsələ olduğunu nəzərə alaraq, əvvəlki illərdə olduğu kimi, istisna hal kimi bu satınalmanın nəşriyyatlarla bağlanacaq birbaşa müqavilələr əsasında icra olunması məqsədilə Satınalmalar üzrə Dövlət Agentliyinə müraciət (№ 48-22-681/16, 03.02.2010-cu il) olunmuşdur.

Satınalmalar üzrə Dövlət Agentliyi qeyd olunanları nəzərə alaraq 2010/2011-cu tədris ilinə 70 adda dərslüyin və 1 adda müəllim üçün metodik vəsaitin nəşr və çapı işlərinin xüsusi

nəşretmə hüququna məxsus olan “Çaşıoğlu”, “Təhsil”, “Aspoliqraf”, “Xəzər-Etiket”, “Bakı”, “Kövsər”, “XXI” YNE, və “Altun-Kitab” nəşriyyat-poliqrafiya müəssisələri ilə birbaşa müqavilə əsasında həyata keçirilməsini mümkün hesab (№ İÇ/324, 10.03.2010-cu il) etmiş, bu işin davamı olaraq həmin dərsliklərin nəşri və çapının birbaşa müqavilələr əsasında təşkili üçün Nazirliyin 29 mart 2010-cu il tarixli 328 nömrəli əmri ilə satınalma komissiyası yaradılmışdır.

Mövcud qanunvericiliyə uyğun olaraq nəşriyyatlardan alınan qiymət təklifləri əsasında “Çaşıoğlu”, “Təhsil”, “Aspoliqraf”, “Xəzər-Etiket” “Bakı”, “Kövsər”, “XXI” YNE və “Altun-Kitab” nəşriyyat-poliqrafiya müəssisələri ilə birbaşa satınalma müqavilələri bağlanmışdır.

Bağlanmış müqavilələrə uyğun olaraq hər bir nəşriyyat-poliqrafiya müəssisəsi Nazirliyin işçi qrupları tərəfindən təqdim olunmuş və dərslik müəlliflərinin qəbul etdikləri irad və rəyləri nəzərə alaraq dərsliklərdə müvafiq düzəlişlər etmiş və son maketləri Nazirliyə təsdiq üçün təqdim etmişlər. Həmin dərslik maketləri bir daha işçi qrupları və eləcə də ayrıca dəvət olunmuş alim, metodist və fənn müəllimləri (ekspertlər) tərəfindən oxunduqdan sonra çapa təsdiq olunmuşdur.

Nəşriyyatlarla bağlanmış müqavilələrin şərtlərinə və götürülmüş öhdəliklərə uyğun olaraq dərslik və müəllim üçün metodik vəsaitlərin çapına və onların Maddi-Texniki Təchizat İdarəsinə tam tirajla təhvil verilməsinə ciddi nəzarət olunmuşdur.

2010-cu ildə çapı nəzərdə tutulmayan VIII siniflər üçün “Rəsmxət” dərslisi “Şərqi-Qərbi” nəşriyyatı tərəfindən hazırlanaraq Nazirliyə təqdim olunmuş, Satınalmalar üzrə Dövlət Agentliyinin 17 avqust 2010-cu il tarixli İÇ/1112 nömrəli məktubuna uyğun olaraq həmin nəşriyyat-poliqrafiya müəssisəsi ilə bağlanmış birbaşa müqavilə əsasında 130000 nüsxə çap olunmuşdur.

Xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə dərslik xüsusi şriftlərlə və brayl əlifbası ilə “Ərgünəş” Kiçik Müəssisəsində (mətbəəsində) çap olunmuşdur.

Milli azlıqlar üçün dərslik hazırlığı işi 2010-cu ildə də davam etdirilmiş, II siniflər üçün 350 nüsxə “Udi dili” (“Nanay muz”) dərslisi hazırlanmış və “Şərqi-Qərbi” nəşriyyatında çap olunmuşdur. 2010-cu ildə çap olunan və məktəblərimizə çatdırılan I siniflər üçün “Azərbaycan dili”, II siniflər üçün “Fransız dili”, “Alman dili”, “Ərəb dili” dərslik komplektlərinin, VIII siniflər üçün “Rəsmxət”, IX siniflər üçün “Coğrafiya” və “Azərbaycan Respublikasının Konstitusiyası” və XI siniflər üçün “İnformatika” dərsliklərinin ilk məşridir.

I, VI və VIII-XI sinif dərsliklərinin çap faizinə əsasən, respublikanın ümumtəhsil məktəblərinin, internat məktəblərinin, gimnaziya, lisey və digər ümumtəhsil müəssisələrinin mövcud şagird kontingenti, Gürcüstan və Dağıstanın təlim Azərbaycan dilində olan məktəbləri, eləcə də xarici ölkələrdəki “Bazar günü” məktəbləri nəzərə alınmaqla bu dərsliklərin bölgüsü işlənərək təsdiq edilmişdir.

“Ümumi təhsil sistemində dərslik siyasəti” sənədinə və “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)”na uyğun olaraq 2010-cu ildə III siniflər üçün dərslik komplektlərinin hazırlanması və çap olunması ilə əlaqədar müvafiq işlər görülmüşdür. Təlim dilləri üzrə 19 adda dərslinin, 19 adda iş dəftərinin və 21 adda müəllim üçün metodik vəsaitin hazırlanması və çapı nəzərdə tutulmuşdur.

Son iki ildə olduğu kimi, dərslik və müəllim üçün metodik vəsaitlərin nəşri və çapı dövlət büdcəsi hesabına, iş dəftərləri isə nəşriyyatların öz vəsaiti hesabına planlaşdırılmışdır.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq III sinif dərslik komplektlərinin hazırlanması və çapı dövrü mətbuatda (“Xalq” və “Azərbaycan müəllimi” qəzetlərinin 29.08.2009-cu il tarixli nömrələrində) verilən elana və bundan əlavə (“Xalq” qəzetinin 05.09.2009-cu il tarixli və “Azərbaycan müəllimi” qəzetinin 11.09.2010-cu il tarixli nömrələrində) verilən bildirişə əsasən 14 lot üzrə açıq tender proseduru ilə həyata keçirilmişdir.

Açıq tenderdə iştirak etmək barədə 11 nəşriyyat-poliqrafiya müəssisəsi müraciət etmişdir. “Pedaqogika” nəşriyyatı Təhsil Nazirliyinin Tender komissiyasının 24.12.2008-ci il tarixli iclasının qərarına əsasən tenderdən kənarlaşdırılmışdır. “Naksuana” MMC təqdim etdiyi sənədlərdə 2 lot üzrə iştirak edəcəyini bildirsə də tenderə heç bir təklif verməmişdir. Digər 9 nəşriyyat-poliqrafiya müəssisəsindən isə 22 təklif daxil olmuş və müvafiq qaydada

sənədləşdirilmişdir. Tenderin 8-ci (“Fransız dili”) və 9-cu (“Alman dili”) lotları üzrə isə heç bir təklif daxil olmamışdır.

Dərslük komplektlərinin qiymətləndirilməsi ilə bağlı Dərslükləri Qiymətləndirmə Şurasının (DQŞ) üzvləri və ekspertlər üçün ayrı-ayrılıqda seminar-müşavirələr təşkil olunmuşdur. Dərslük və nəşriyyat şöbəsində 20 aprel 2010-cu il tarixdə nəşriyyat-poliqrafiya müəssisələrinin rəhbərlərinin iştirakı ilə iclas keçirilmiş və onlara tenderin “Əsas şərtlər toplusu”nun tələbləri, təkliflərin verilmə qaydaları bir daha izah edilmiş, təlimati biliklər verilmişdir. Həmin iclasdakı müzakirələrin nəticəsi olaraq “Dövlət satınalmaları haqqında” Qanunun 30.2-ci maddəsinə və “Əsas şərtlər toplusu”nun 8.1-ci maddəsinə uyğun olaraq tender təkliflərinin təqdim olunması ilə bağlı “Əsas şərtlər toplusu”nda dəyişiklik edilmiş və nəşriyyatlara bu barədə rəsmi məktub (№ 48-22-2499/16, 27.04.2010-cu il) təqdim olunmuşdur.

Hər bir lot üzrə dərslük komplektlərinin maketləri (məzmun və keyfiyyətə görə) və eləcə də qiymət (malyyə) təklifi zərfləri 06 may 2010-cu il tarixdə qəbul edilmiş və qeydiyyatla alınmışdır.

Tender prosedurları 07, 24 may, 21 iyun, 06 avqust 2010-cu il tarixlərində keçirilmiş Tender komissiyası iclaslarının müvafiq qərarlarına əsasən dərslük komplektləri DQŞ tərəfindən qiymətləndirilmiş, qiymətləndirmənin nəticələri elan olunmuş, həmin qərarlara uyğun olaraq müvafiq işlər görülmüşdür. İlk olaraq 1-ci (“Azərbaycan dili”), 5-ci (“İnformatika”) və 7-ci (“İngilis dili”) lotlar üzrə tender baş tutmuş təkliflər məzmun və keyfiyyət qiymətləndirilməsi üçün DQŞ-yə təqdim olunmuşdur. Digər lotlar (2-ci, 3-cü, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 14-cü) üzrə tender proseduru (üçdən az təklif daxil olduğu üçün) baş tutmadığından onların açılıb qiymətləndirməyə cəlb olunmasına razılıq verilməsi üçün Satınalmalar üzrə Dövlət Agentliyinə müraciət olunmuşdur.

Agentliyin razılığı əsasında həmin lotlar üzrə təkliflər açılaraq qiymətləndirməyə cəlb olunmuş, keçid balını toplayan və qiymət təklifi qəbul olunan nəşriyyat-poliqrafiya müəssisələri ilə III siniflər üçün “Azərbaycan dili”, “Azərbaycan dili” (rus bölməsi), “Russkiy yazık” (rus bölməsi), “Riyaziyyat”, “Həyat bilgisi”, “İnformatika”, “İngilis dili”, “Russkiy yazık” (Azərbaycan bölməsi), “Texnologiya”, “Musiqi”, “Təsvisi incəsənət” və “Fiziki tərbiyə” dərslük komplektlərinin nəşri üzrə mövcud qanunvericiliyə uyğun olaraq “Çaşıoğlu”, “Təhsil”, “Bakı”, “Aspoliqraf”, “XXI”Yeni Nəşrlər Evi, “Altun-Kitab”, “Kövsər” nəşriyyat-poliqrafiya müəssisələri ilə bağlanmış satınalma müqavilələrinə əsasən çap olunmuş dərslük və müəllim üçün metodik vəsaitlər Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinə təhvil verilmişdir. Respublikanın ümumtəhsil müəssisələrinin mövcud şagird kontingenti nəzərə alınmaqla onların bölgüsü işlənilərək təsdiq olunmuşdur.

2009-cu ildə tenderə II siniflər üçün 8-ci və 9-cu (“Fransız dili” və “Alman dili”) lotlar üzrə təqdim olunmuş dərslük komplektləri DQŞ-nin qiymətləndirilməsində keçid balını toplamadıqlarından onlar çap olunmamış və yenidən işlənilmək üçün “Kövsər” nəşriyyat-poliqrafiya müəssisəsinə təqdim olunmuşdur. “Kövsər” nəşriyyatı öz növbəsində 2010-cu ildə həmin dərslük komplektlərini yenidən işləyərək qiymətləndirməyə təqdim etmiş və keçid balını toplamışdır. Bununla yanaşı “Kövsər” nəşriyyatının sifariş yolu ilə hazırladığı “Ərəb dili” dərslük komplekti də keçid balını toplamışdır. Həmin dərslük komplektlərinin üzərində işçi qrupunun rəyləri də nəzərə alınmaqla düzəlişlər aparılmış və təsdiq olunmuşdur.

Satınalmalar üzrə Dövlət Agentliyinin 20 oktyabr 2010-cu il tarixli İÇ/1445 nömrəli məktubuna uyğun olaraq II siniflər üçün “Fransız dili”, “Alman dili” və “Ərəb dili” dərslük komplektləri “Kövsər” nəşriyyatı ilə bağlanmış birbaşa satınalma müqaviləsi əsasında çap olunmuşdur. Onların da mövcud şagird kontingentinə uyğun bölgüsü işlənmiş və təsdiq olunmuşdur.

2010-cu ildə ümumi təhsilin kurikulumu əsasında 2011/2012-ci tədris ilinə IV siniflər üçün dərslük komplektlərinin hazırlanması və çapı ilə əlaqədar müvafiq işlər görülmüşdür. Həmin dərslük komplektlərinin hazırlanması və çapına dair “Azərbaycan müəllimi” qəzetinin 13 mart 2009-cu il tarixli nömrəsində bildiriş və bu bildirişə uyğun olaraq “Azərbaycan müəllimi” qəzetinin 09 iyul 2010-cu il və “Xalq” qəzetinin 15 iyul 2010-cu il tarixli nömrələrində tender elanı dərc olunmuşdur. Tender elanına əsasən 14 lot üzrə 19 adda dərslüyün, 21 adda müəllim üçün metodik vəsaitin və 19 adda iş dəftərinin hazırlanması və çapı nəzərdə tutulmuşdur.

Ümumtəhsil məktəbləri üçün IV sinif dərslik komplektlərinin hazırlanması və çapına dair satınalmanın təşkili və keçirilməsi üçün Təhsil Nazirliyinin 29.06.2010-cu il tarixli, 873 nömrəli əmri ilə tender komissiyası yaradılmışdır.

Tenderin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilməsi üçün “Əsas şərtlər toplusu” hazırlanmış və Maliyyə və İqtisadi İnkişaf Nazirliklərinin, Satınalmalar üzrə Dövlət Agentliyinin rəy və təklifləri əsasında müvafiq düzəlişlər aparıldıqdan sonra Tender Komissiyası tərəfindən təsdiq edilmişdir.

Tender elanına əsasən 9 nəşriyyat-poliqrafiya müəssisəsi 18.08.-20.08. 2010-cu il tarixlərində Nazirliyə müraciətlə müvafiq sənədləri təqdim etmişlər. Həmin sənədlər mövcud qaydalara uyğun olaraq qeydiyyatla alınmış və iştirakçılara “Əsas şərtlər toplusu” təqdim olunmuşdur.

“Ümumi təhsil sistemində dərslik siyasəti” və “Dərsliklərin nəşri, çapı və paylanması qaydaları” sənədlərinə uyğun olaraq 2011/2012-ci tədris ilinə nəşri mövcud şagird kontingentinin 105%-i həcmində nəzərdə tutulan VII-XI sinif dərsliklərinin (Azərbaycan və rus dillərində) də hazırlanması və çapının satın alınmasının açıq tender yolu ilə həyata keçirilməsi üçün müvafiq tədbirlər görülmüşdür.

Həmin satınalmanın təşkili və keçirilməsi Təhsil Nazirliyinin 29.06.2010-cu il tarixli 873 nömrəli əmri ilə tender komissiyası yaradılmışdır.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tenderin “Əsas şərtlər toplusu” hazırlanmış, Maliyyə və İqtisadi İnkişaf Nazirliklərinin, Satınalmalar üzrə Dövlət Agentliyinin təklifləri nəzərə alınmaqla Tender Komissiyası tərəfindən təsdiq edilmişdir. Tender elanı “Azərbaycan müəllimi” qəzetinin 25 iyun 2010-cu il və “Xalq” qəzetinin 26 iyun 2010-cu il tarixli nömrələrində dərc edilmişdir. Tender elanına əsasən 27 lot üzrə VII-XI sinif dərsliklərinin hazırlanması və çapı nəzərdə tutulmuşdur. Tender elanına uyğun olaraq 8 nəşriyyat-poliqrafiya müəssisəsi 16.07-23.07.2010-cu il tarixlərdə Nazirliyə müraciətlə müvafiq sənədləri təqdim etmişlər. Sənədlər mövcud qaydada qəbul edilmiş, qeydiyyatla alınmış, iştirakçılara “Əsas şərtlər toplusu” verilmişdir.

Həmin 27 adda VII-XI sinif dərsliyinin (Azərbaycan və rus bölmələri üçün) fənn (13 fənn üzrə) proqramlarının yenidən işlənilməsi məqsədilə cari ilin iyun ayında Təhsil naziri cənab Misir Mərdanovun yanında Nazirliyin aidiyyəti qurumlarının əməkdaşlarının, alimlərin, Elmi-Metodik Şuranın aidiyyəti bölmə sədrələrinin, proqram müəlliflərinin, orta məktəb müəllimlərinin iştirakı ilə geniş müşavirə keçirilmiş, rəy və təkliflər dinlənilmiş və müvafiq tövsiyələr verilmişdir.

Yenidən işlənmiş “İnsan və cəmiyyət” (X-XI siniflər); “Rus dili” (təlim Azərbaycan dilində olan məktəblər üçün, VII-IX, XI siniflər); Ruskiy yazık (təlim rus dilində olan məktəblər üçün, VII-XI siniflər); “Literatura” (VII, IX siniflər); “Fransız dili” (VII-IX, XI siniflər); “Alman dili” (VIII sinif); “İnformatika” (VII sinif), “Yeni tarix” (IX sinif); “Gənclərin çağırışa qədərki hazırlığı” (X-XI siniflər); “Zoologiya” (VII-VIII siniflər); “Biologiya” (IX sinif); “Azərbaycan Respublikasının fiziki coğrafiyası” (VIII sinif); “Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası” (VIII sinif) proqramları təsdiq edilmiş və Nazirliyin 22.09.2010-cu il tarixli 48-22-5897/16 nömrəli məktubu ilə nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim olunmuşdur. Tender yolu ilə hazırlanması və çap olunması nəzərdə tutulan yuxarıda adları çəkilən VII-XI sinif dərsliklərinin Qiymətləndirmə meyarları hazırlanmış və Təhsil Nazirliyinin 14.09.2010-cu il tarixli 1221 nömrəli əmri ilə təsdiq olunmuşdur.

Ümumtəhsil məktəblərinin I, III, VI və VIII-XI sinifləri üçün dərslik və dərslik komplektlərinin bölgü əsasında rayon (şəhər) təhsil şöbələrinin vasitəsilə ümumtəhsil məktəblərinə, eləcə də internat məktəb, gimnaziya, lisey və digər təhsil müəssisələrinə, Gürcüstanın və Dağıstanın təlim Azərbaycan dilində olan məktəblərinə, eləcə də digər xarici ölkələrdə fəaliyyət göstərən “Bazar günü” məktəblərinə çatdırılması və təhvil verilməsini təmin etmək üçün müvafiq işlər görülmüşdür. Belə ki, ilk növbədə işin həcmi müəyyənləşdirilmiş, bu işə xeyli vaxt sərf olunacağı, yeni tədris ilinin əvvəlində dərslik və dərslik komplektlərinin ümumtəhsil müəssisələrinə çatdırılmasının və təhvil verilməsinin dövlət əhəmiyyətli məsələ olduğu nəzərə alınmış və bu işə dair satınalmanın “Bakı Ş” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birbaşa müqavilə əsasında icra olunmasına razılıq verilməsi üçün Satınalmalar üzrə Dövlət

Agentliyinə müraciət (№ 48-22-3174/16, 25.05.2010-cu il) edilmişdir. Satınalmalar üzrə Dövlət Agentliyinin razılıq məktubuna əsasən (№ İÇ /759, 01.06.2010-cu il), Təhsil Nazirliyinin Satınalma komissiyasının qərarına uyğun olaraq müvafiq işlər görülmüş və “Bakı Ş” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 08 iyun 2010-cu il tarixli DD-01 nömrəli birbaşa satınalma müqaviləsi bağlanmışdır.

Cari ilin avqust ayının əvvəlinə dərslərlərin təxminən 70%-i təhsil müəssisələrinə çatdırılmışdır. Qalan dərslər və müəllim üçün metodik vəsaitlər isə dərslər ili başlandıqdan sonra yerlərdə göndərilmişdir.

Gürcüstanın və Dağıstanın təlim Azərbaycan dilində olan məktəblərinin də “Ədəbiyyat” və “Azərbaycan dili” dərslərləri ilə təmin edilməsi üçün bölgədə müvafiq miqdarda dərslərlər nəzərdə tutulmuşdur.

Bununla yanaşı, MDB və digər xarici ölkələrdəki “Bazar günü” məktəblərinə, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə “Əlifba”, “Oxu”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası” və s. dərslərlər, coğrafi xəritələr və digər tədris vəsaitləri göndərilmişdir.

Almaniyanın Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının açılması ilə bağlı Təhsil naziri cənab Misir Mərdanov Berlində olarkən həmin kafedraya 150-dən artıq kitab, o cümlədən dərslərlər, lüğət, ensiklopediya, coğrafi və tarixi xəritələr və digər tədris ədəbiyyatı hədiyyə etmişdir.

2010-cu ildə “Xüsusi istedadla malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrası ilə bağlı 1 adda 13000 ədəd vəsait (Elementar riyaziyyatın əlavə fəsilələrinə dair olimpiada məsələləri – I və II cild) nəşrə hazırlanmış və çap olunmuşdur.

Eləcə də ümumtəhsil məktəblərinin II sinifləri üçün 6 adda, III sinifləri üçün 53 adda dərsliyə, müəllim üçün metodik vəsaitə və iş dəftərinə, VIII-XI siniflər üçün 4 adda dərsliyə qrif verilmişdir.

İl ərzində şöbəyə 2059 məktub və ərizə daxil olmuşdur. Onlar məzmunundan və mahiyyətindən asılı olaraq araşdırılmış, tədbirlər görülmüş və müvafiq olaraq cavablandırılmışdır.

İl ərzində ali və orta ixtisas təhsili müəssisələrindən daxil olmuş 1733 adda proqram, dərslər, dərslər vəsaiti və metodik vəsaitin əlyazması Nazirliyin Elmi-Metodik Şurasının müvafiq bölmələrinə müzakirəyə göndərilmişdir. Həmin müzakirələrdən sonra çapa məsləhət görülən və ya tövsiyə edilən 1682 adda əlyazması mövcud qaydalara uyğun olaraq sənədləşdirilmiş və rəhbərliyə təqdim olunaraq təsdiq edilmişdir. Hesabat dövrü ərzində 980 adda proqrama, 143 adda dərsliyə, 312 adda dərslər vəsaitinə, 247 adda metodik vəsaitə Təhsil Nazirliyinin əmri ilə nəşr hüququ (qrifi) verilmişdir.

Ümumtəhsil məktəb kitabxanalarının iş fəaliyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, nümunəvi məktəb kitabxanalarının yaradılması sahəsində də müvafiq işlər görülmüşdür. O cümlədən, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin 1.2-ci alt-komponenti (“Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi”) (2009-2014-cü illər) çərçivəsində 2010-cu ildə müvafiq tədbirlər görülmüşdür.

Respublikada çap edilmiş bütün təlim və oxu materialları haqqında məlumatları özündə əks etdirən Kataloq hazırlanmış və çap edilmişdir.

Kataloq və Sifariş Vərəqi müşayiətədirici məktubla (46-22-3925/16№li, 25.06.2010-cu il tarixli) Layihə çərçivəsində seçilmiş 500 məktəbə göndərilmişdir. Kataloq əsasında ümumtəhsil məktəblərindən daxil olacaq sifarişlərin təhlil edilməsi, tələb olunan təlim və oxu materiallarının müəyyənləşdirilməsi, onların çapı və məktəblərə çatdırılması tədbirlərini həyata keçirilməsi məqsədilə Təhsil Nazirliyinin 841№li, 23.06.2010-cu il tarixli əmrilə Komissiya yaradılmışdır.

Kataloq əsasında doldurulmuş Sifariş Vərəqləri Təhsil Nazirliyinə daxil olmuş və sifariş edilmiş materiallar araşdırılmışdır.

Layihə çərçivəsində seçilmiş 500 məktəbin kitabxana işçiləri haqqında məlumat toplamaq məqsədilə müvafiq rayon təhsil şöbələrinə anket vərəqləri (46-22-3811/16.Nəli, 22.06.2010-cu il tarixli məktubla) göndərilmiş və daxil olan məlumatlar təhlil edilmişdir.

Təhsil Nazirliyinin 18.02.2010-cu il tarixli, 11/79 nömrəli əmri ilə TSİİL çərçivəsində təşkil edilmiş, nazir müavini İsgəndər İsgəndərovun rəhbərlik etdiyi heyət 9-17 aprel 2010-cu il tarixlərində Braziliyaya səfər etmişdir.

Ümumtəhsil məktəblərinin kitabxana fondlarında olan dərsliklərin, xüsusilə I, II, III və IV-XI sinif dərsliklərinin qorunub saxlanması ilə bağlı rayon (şəhər) təhsil şöbələrinə, digər təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Ümumtəhsil məktəblərinin dərsliklərlə təminatı məsələləri ilə bağlı Nazirliyin “Qaynar xətt”indən şöbəyə daxil olan şikayətlər, eləcə də rayon (şəhər) təhsil şöbələrinin müraciətləri diqqətlə araşdırılmış və lazımı tədbirlər görülmüşdür.

Təhsil Nazirliyinin Kollegiyasında baxılması nəzərdə tutulan “2010-2011-ci tədris ilinə ümumtəhsil məktəblərinin dərslik və dərslik komplektləri ilə təminatı vəziyyəti” məsələsi daima diqqət mərkəzində olduğundan, bu məsələ Nazirliyin rəhbərliyinin yanında dəfələrlə müzakirə edildiyindən onun Kollegiyaya çıxarılmasına ehtiyac duyulmamışdır.

Ümumtəhsil məktəbləri üçün çap edilmiş və şagirdlərin istifadəsinə verilmiş I, II və III sinif dərslik komplektlərinin tətbiqinin monitorinqi, qiymətləndirilməsi və müəllimlərə əməli kömək göstərilməsi məqsədilə bu ilin noyabr ayının 29-u və 30-da nazir müavini İsgəndər İsgəndərovun rəhbərliyi ilə Bakı və Sumqayıt şəhərlərində Nazirliyin müvafiq qurumlarının əməkdaşlarının, təhsil işçilərinin, məktəb direktorlarının, metodistlərin, ibtidai sinif müəllimlərinin, dərslik müəlliflərinin və nəşriyyat redaktorlarının iştirakı ilə müzakirələr keçirilmişdir.

Ümumtəhsil məktəblərinin dərsliklərlə təminatı, dərslik siyasətinin həyata keçirilməsi ilə bağlı dövrü mətbuata müntəzəm olaraq məlumatlar verilmiş, televiziya kanalları tərəfindən çəkilişlər aparılmış, çıxışlar edilmişdir. Bu sahədə görülən işlər barədə internetə məlumatlar ötürülmüşdür. Carı ilin noyabr, dekabr aylarında respublikanın ümumtəhsil məktəblərinin kitabxana-dərslik fonduna dair hesabatların toplanmasına başlanılmış və yekun hesabatları araşdırılmışdır.

Hazırda şöbədə “Ümumi təhsil sistemində dərslik siyasəti” sənədinin və onun tərkib hissəsi olan digər sənədlərin təkmilləşdirilməsi üzərində iş aparılır.

Şöbənin əməkdaşları ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən sınaq və buraxılış imtahanlarında imtahan mərkəzinin rəhbəri və “Ən yaxşı müəllim” müsabiqəsində müxtəlif fənn müəllimlərinin açıq dərslərinin təşkili və keçirilməsində iştirak etmişlər.

Hazırda ümumtəhsil məktəblərinin II, IV və V-XI sinifləri üçün nəşri nəzərdə tutulan dərsliklərin və müəllim üçün metodik vəsaitlərin tirajının, həcmnin, çap formatının və nəşr faizinin dəqiqləşdirilməsi üzərində müvafiq işlər görülür.

Hesabat dövründə şöbədə 7 nəfər əməkdaş fəaliyyət göstərmişdir.

Şöbə müdiri Faiq Şahbazlı “Qabaqcıl təhsil işçisi” döş nişanına və “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Dərslik və nəşriyyat şöbəsinin qarşısında duran əsas vəzifələr aşağıdakılardır:

- Ümumtəhsil məktəblərinin IV sinifləri üçün kurikulum əsasında dərslik komplektlərinin və VII-XI siniflər üçün dərsliklərin hazırlanması və çapı ilə bağlı tender prosedurunun mövcud qanunvericiliyə uyğun keçirilməsini təmin etmək.
- Tender komissiyasına təqdim olunacaq və tender proseduru baş tutacaq təklifləri, dərslik komplektlərini və dərslikləri qiymətləndirmək üçün Dərslikləri Qiymətləndirmə Şurasına mövcud qaydada təqdim etmək və onun işini əlaqələndirmək.
- Keçid balını toplamış, maliyyə təklifi qəbul edilmiş və Tender komissiyasının qərarına əsasən qalib hesab olunmuş dərslik komplektlərinə qrif verilməsi və həmin dərslik komplektlərinin (dərslik və

müəllim üçün metodik vəsait) çapı üzrə nəşriyyat-poliqrafiya müəssisələri ilə müvafiq satınalma müqavilələrinin bağlanması təmin etmək.

- 2011-2012-ci tədris ilinə nəşri nəzərdə tutulan dərsliklərin məzmununun, poliqrifik icra keyfiyyətinin yaxşılaşdırılması məqsədilə orta məktəb müəlimlərindən ibarət yaradılmış işçi qruplarının müəllif, elmi redaktor və nəşriyyatlarla birgə işini təşkil etmək.
- Ümumtəhsil məktəblərinin II, IV, V-XI sinifləri üçün dərsliklərin və müəllim üçün metodik vəsaitlərin mövcud qanunvericiliyə uyğun olaraq çapının təşkili və onların ümumtəhsil müəssisələrinə bölgü əsasında yeni dərs ilinin əvvəlinədək çatdırılması ilə bağlı müvafiq tədbirlər görmək.
- “Ümumi təhsil sistemində dərslik siyasəti” və onun tərkib hissəsi olan sənədlərin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək.
- “Təhsil” Qanunundan irəli gələn məsələlərlə bağlı normativ sənədlərin hazırlanmasında iştirak etmək.
- Məktəb kitabxanalarının oxu materialları, o cümlədən bədii, tədris, ensiklopedik, sorğu xarakterli və digər ədəbiyyatlarla zənginləşdirilməsini təmin etmək.
- Xüsusi tipli məktəblər üçün və milli azlıqların dillərində dərsliklərin hazırlanması, nəşri və çapı ilə bağlı müvafiq tədbirlər görmək.
- Dərslik və dərslik komplektlərinin tətbiqinin nəzəri, təcrübi və texniki parametrlərinə, xüsusilə onlarda verilən materialların kurikulumun tələblərinə, şagirdlərin yaş səviyyəsinə uyğunluğuna, təlim materiallarının planlaşdırılmasına dair vahid proqram və strategiya əsasında treninqlərin keçirilməsinin təşkilini təmin etmək və bu sahədə müvafiq ölkələrin təcrübəsinin öyrənilməsini davam etdirmək.